



Biznes əməliyyatları hesabatı

2019-cu ilin üç rübünün nəticələri

Əsas göstəricilər (2019-cu ilin üç rübünün yekunları)

Hasilat

• AÇG	
– neft (min barel/gün)	541,0
– neft (milyon ton)	20
• Şahdəniz	
– qaz (milyard kubmetr)	12.2
– kondensat (milyon ton)	2.6

Əməliyyat məsrəfləri (milyon dollar)

• AÇG	418
• BTC	95
• Şahdəniz	481
• CQBK	33


Əsaslı məsrəflər (milyon dollar)

• AÇG	1034
• BTC	25
• Şahdəniz	818
• CQBK	28

2019-cu ilin mühüm hadisələri

- 2019-cu ilin 3-cü rübündə AÇG-də 9 neft hasilatı quyusu qazılıb - ilk neft hasilatından bəri AÇG-dən ümumi hasilat 3,6 milyard bareldən çox olub.
- Şahdəniz yatağından ümumi qaz hasilatının həcmi 112 milyard kub metrdən çox olub. Əməliyyatların başlamasından indiyə qədər Şahdənizdən ümumi kondensat hasilatı 27 milyon tona çatıb.
- Şahdəniz Bravo platformasından hasilatın tədricən artırılması davam edib.
- Səngəçal termilanın qaz emal sistemlərinin gündəlik gücü 100 milyon kubmetrə çatıb.
- AÇG yatağının işlənməsinin növbəti mərhələsi olan Azəri Mərkəzi Şərqi (ACE) layihəsinə aprel ayında sanksiya verilib. İyul ayında layihə üzrə tikinti işlərinə başlanıb və bu işlərin ilin ikinci yarısında tədricən artırılması davam edəcək.
- Şəfəq-Asiman və Dayaz-sulu Abşeron geoloji-kəşfiyyat müqavilə sahələrində ilk quyuların qazılması üçün planlama işləri, D230 bloku üzrə 3-ölçülü seysmik tədqiqat aparılması davam edib.

ACE layihəsi çərçivəsində tikinti işləri iyul ayında başlayıb



2019-cu ilin üç rübü ərzində Səngəçal terminalı 198 milyon bareldən artıq neft ixrac edib



Səngəçal termilanın qaz emal sistemlərinin gündəlik gücü 100 milyon kubmetrə çatıb



Geoloji kəşfiyyat



Şəfəq-Asiman

- Şahdənizin 60km, Səngəçal terminalının 145km-liyində yerləşir
- Suyun dərinliyi: 600-800m
- Saziş 2010-cu ilin oktyabrında imzalanıb.
- 3-ölçülü seysmik tədqiqat aparılıb.
- Seysmik məlumatların interpretasiyası da bitib.
- İlk kəşfiyyat quyusunun planlaşdırılması davam edir;

Dayaz-sulu Abşeron

- Suyun dərinliyi: 40m-ə qədər
- Saziş 2014-cü ilin dekabrında imzalanıb.
- BP-nin qabaqcıl, patentləşdirilmiş Müstəqil Sinxron Mənbələr (Independent Simultaneous Source with Nodes – ISSN™) texnologiyası vasitəsilə həyata keçirilən 3-ölçülü tədqiqat proqramı 2016-cı ilin dekabr ayında başa çatıb.
- Tədqiqatda 1300 kvadrat kilometrdən çox ərazidən 3-ölçülü məlumat əldə olunub.
- Məlumatın emalı 2017-ci ilin 4-cü rübündə tamamlanıb.
- SOCAR-la perspektivlik haqqında bildiriş imzalanıb, ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri davam edir.

Blok D230

- Saziş 2018-ci ilin aprel ayında imzalanıb. 2019-cu ilin 4-cü rübündə seysmik tədqiqatın aparılması planlaşdırılır.

2019-cu ilin üç rübü ərzində yerli ehtiyatlardan istifadə və sosial təşəbbüslər

Yerli podratçılar/təchizatçılar (Azərbaycan-Gürcüstan-Türkiyə regionu)	Sayı	Xərclənib (milyon dollar)	
Kiçik və orta müəssisələr	215	205.5	Ümumi üçüncü tərəf xərclərinin 50%-i
Dövlət şirkətləri	30	24.3	
Yerli tərəfdaşı olan birgə müəssisələr	16	434.0	
Xarici podratçıların ölkə daxilində məsrəfləri		428.7	
Ölkə daxilində cəmi xərclər ¹		1092.5	

1. Bu məbləğ BP-nin yerli şirkətlərlə birbaşa xərclərini və regionda fəaliyyət göstərən xarici şirkətlərlə müqavilələr üzrə yerli işçi qüvvəsinə/xidmətlərə/materiallara çekilmiş bilavasitə (subpodratçı) xərcləri göstərir.

Azərbaycanda sosial təşəbbüslər (ödənilmiş, min dollar)


BP və BP-nin əməliyyatçısı olduğu layihələrdəki tərəfdaşları	2,202
BP100%	666
Cəmi	2,868



Yerli kadrlar

- 2524 nəfər Azərbaycan vətəndaşı BP-də işləyir (müddətli müqavilə əsasında işləyənlər daxildir).
- Azərbaycanda ixtisaslı işçilərin 90%-i yerli kadrlardır

Azərbaycanda ixtisaslı daimi işçilər



Mühüm sosial sərmayə təşəbbüsləri

- Sahibkarlığın İnkişafı Proqramı vasitəsilə yerli sərişlərin yaradılması və biznesin inkişafına dəstək
- Yerli bacarıq və sərişlərin gücləndirilməsinə dəstək - kənd təsərrüfatı sahəsində peşə təhsilinin təkmilləşdirilməsi; miqrasiya xidmətinin səmərəli idarə edilməsinə dəstək; qabaqcıl proqram təminatı vasitəsilə elektron monitoring və qiymətləndirmə infrastrukturunun modernləşdirilməsi;
- Boru kəmərləri boyunca yerləşən icmalar üçün bilik və bacarıqların yaradılması, məlumatlılığın artırılması və infrastrukturun təkmilləşdirilməsi, gəlirlərin artırılması və biznes inkişafı üçün yeni imkanlar yaradılması proqramları; əlilliyi olan şəxslər üçün məşğulluq imkanları, fermerlərin kənd təsərrüfatı bacarıqlarının və imkanlarının inkişafı;
- Yerli universitetlər, məktəblər və uşaq bağçaları vasitəsilə təhsilə dəstək; dünyada geniş yayılmış beynəlxalq dərslərlərin Azərbaycan dilinə tərcüməsi və nəşri; beynəlxalq sertifikat verən təhsil proqramlarının yerli universitetlərə gətirilməsi; orta məktəblər üçün informasiya texnologiyaları (İT) üzrə yeni kurikulum, mühəndislik ixtisası tələbələri üçün biznes təhsili, az təminatlı ailələrdən olan 11-ci sinif şagirdlərinin ali məktəblərə hazırlaşmalarına dəstək, icmalar üçün ingilis dili təlimi;
- Milli Olimpiya və Paralimpiya Komitələri ilə milli idmanın inkişafına dəstək məqsədli tərəfdaşlıq, milli komandalara və bir qrup seçilmiş idmançıya dəstək;
- Azərbaycanın tarixinin və zəngin mədəni irsinin tədqiqi və təbliğinə dəstək – İmadəddin Nəsiminin 650 illik yubileyinə təhfiyə olaraq onun həyatı və irsi haqqında araşdırma və ingilis dilində kitab.

